



HEKAYƏNİN MAHİYYƏTİ VƏ YAZARIN XƏYALLARI

(7 may 2014-cü ildə Ankara'da
"Uluslararası 14-cü Öykü Günü-
ri"nda edilmiş məruzə ssasında)

Əvvəli ötən nömrədə

Qisalıq aşığı

Anton Çexov qardaşı Aleksandr Çexov'a məktubunda yazdı: "...nə qədər çox ixtisar etən, səni o qədər tez-tez çap edirlər" (4 yanvar 1886). Ona ümvanlanmış digər tövsiyə məktubunda qisalığın və şəxsi duyunun vacibliyini vurğulayır: "heftəde iki hekayədən artıq yazma, onlar üzərində işlə, ixtisar et, qoy eməyin əsl əmək olsun. Özün hiss etmədiyin, rastlaşmadığın azabalar uydurma və görmədiyin manzərəni çekinə, çünki hekayədə yalan damşıqdakı yalandan daha çox dərhdır... hər setir üzərində dur ki, başdanşovma olmasın" (6 aprel 1886).

Ümumiyətə, Çexov'un nisbatən təcrübəsiz yazar qardaşı Aleksandr'a (və ümumiyətə, nisbatən təcrübəsiz digər yazarlara) verdiyi məsləhətlərin canı qisalıqdadır: "siyasi-sosial-iqtisadi təbiətli uzun sözdürmələr olmasın,..., xüsusən qisalıq,..., təbiət təsvirləri çox qısa olmalıdır..." (10 may 1886). Qisalıq, sanki, Çexov'a hakim kəsilen düşüncədir. Bu barədə daha bir neçə misala müraciət edirəm. M.V. Kiselyova'ya məktubundan: "Çox yazram... birini bitirməmiş o birini başlayram... Bir oturuma yazım - öz qəleminize tam inamlı... 8-10 schifeye çatan kimi həmən durun" (21 sentyabr 1886). N.A. Leykin'e məktubunda (7 oktyabr 1886) tamış bir xərəminin hekayəsini təqdim edir: "hekaya... an başlıcası qıсадır (qadımlar istisna hallarda qısa yazırlar), bir qədər sentimentaldir, amma bunun ehemiyəti yox-

dur". N.A. Leykin'e yazdığı digər bir məktubdakı fikir, zənniməcə, Çexov'u qisalıq aşığı və ya qisalıq pedənti kimi səciyyələndirməsə müsəyyən əsas verir: "mənəcə məktublarda tarixi göstərmək xürafatdır və lazımsız bezəkdir" (6 noyabr 1886). Çexov'un "qisalıq" istedadının qardaşıdır/bacısıdır (qardaşı Aleksandr Çexov'a məktub, 11 aprel 1889) fikri möşhurdur. Yazdığı məktubların qısa olmasına çalışır: "Ofl Öz saqqız uzunluğumla Sizi yordum... Tənqidin belə uzun çıxacağını bilsəydim, yazmazdım... Lütfən, bağışlayın!" (M.V. Kiselyova'ya məktub, 14 yanvar 1887).

Böyük riyaziyyatçı Ömer Xəyyam dünyada daha çox öz rübaileri ilə möşhur olmuşdur. Xəyyam müdrik poetik fikri canı dörd məsrədə yiğcəm ifadə etmək ustalığı ilə yanaşı riyaziyyat, felsefə, mexanika və müsiqi üzrə orijinal tədqiqat və şəhərlərdə də öz qisalığı ilə seçilir. Xəyyam iri hecmli əsər yazmayışdır; mütəxəssislər ona aid edilən yegane nisbatən iri hecmli tarixi-etnoqrafik əsərin - "Novruzname"nin olsa-olsa yalnız bir hissəsinin Xəyyama massus ola biləcəyini deyirlər (Mehdi Amin Razvi. The Wine of Wisdom/ The Life? Poetry and Philosophy of Omar Khayyam. One World. Oxford, 2007). Göründür ki, qısa yazmaq bəzi elm və əsər adəmənm üslubuna, özünlü ifadə tərzinə çevrile bilir.

Çexov və iri hecmli əsər yazmaq arzusu

Hekayəçi yazar digər yazardan, məsələn, əsərən roman yazarlardan fərqləndirən xüsusiyyətlər var mı? Varsa nədir onlar? Bir yazarın roman deyil, əsərən hekayə yazmasının bir səbəbi var mı? Hekayəçi yazar hekayə yaradıcılığı ilə özünlü xoşbəst sa-

nımı? Belə bir fikir mövcuddur ki, "xalis" hekayəçilər arasında möşhurlar romançı möşhurlardan xeyli azdır. Poeziyada uzun və ya süjetli şeir ("poema"), başqa sözlə, mənzum roman Goethe, Byron, Puşkin zamanı ilə müqayisədə, həttə biza yaxın olan

Semad Vurgun dövründe nəzərən indi dəbdə deyil. Nəzərdə vəziyyət fərqlidir.

Edgar Allan Poe həkayəni romanından üstün sayır, bununla o, albəttə, özlinə inamını da ifadə edirdi (*The Philophy of Composition, essay, 1846*). Çexov belə deyil, tərsinə, yazarın öz əsas sözlərini romanla deyə bilişeyini düşləndirdi. Çexov'dan öncə yaşayış-yaradan rus yazarlarının ekseriyeti, xüsusilə, L. Tolstoy, Dostoevskiy, Turgenev, hətta şairlərdən Puşkin və Lermontov iri hacmli roman yazıblar. Həkayə ustası olan Çexov roman yazmayıb və Rus nəsərində bu menada istisnadır. Belkə Çexov özü iri hacmli əsər yazmaq istəmeyib, roman yazmaq xəquna gəlmirmiş?

Yağlı nəslin təmsilçisi yazar Dmitriy Qriqoroviç (1822-1900) Çexov'a onun yaradıcı istedadının yüksək qiymətləndirən bir məktub göndərmiş (1886), daha gözəl və iri hacmli əsərlər yazmağa çağrılmış, onu bu işin vacibliyinə inandırmışdır. Bu məktubdan rühənən Çexov Qriqoroviç'in sözlerindən çox xoşluğunu gizletmir, tanışlarına türvənlədiyi məktublarda bu barədə yazmış, yaziçi Viktor Bilibin'ə "qoca (Qriqoroviç - H.L.) məndən işlərimi tacili etməyi və nəse iri bir şey yazmağımı tələb edir" deyə xəber vermişdi (4 aprel 1886). Qriqoroviç'in özlinə yazdığını cavab məktubunda isə, onunla razılışlığını bildirmişdi: "Ela bir həkayəni xatırlamıram ki, onun üzərində bir gündən artıq işləmiş olum... Bütün təmid geleceyedir. Menim cəmi 26 yaşım var." (28 mart 1986).

Iri hacmli əsərləri çətin sayır, hamçinin, onlara hörmət edirdi. Lakin, Çexov'un yaradıcı yazı üslubu genişlətmək deyil, qısaltmaq üzərində qurulmuşdu, o həmçə yazalarının ilkin variantını qısaltmağa çalışırdı. 1883-də "Oskolki" dərgisinin redaktoru N.A. Leykin'ə məktubda (ay və gün malum deyil) "İsveç kibriti" həkayəsinə nəzərdə tutaraq yazar: "menim Traqik'imin taleyi necədir? Çərçiveler olmasa yaxşı həkayə çıxardı... Hətta əsas mətbəhimi və duzumu da məhdudlaşdırırmalı oldum... bu mövzuda tam bir povest de yazmaq olardı". Eyni adama cəmi ilde digər məktubundan: "Men yolu azdum və bir çap vərəqi hacmində (1970-ci il əsərləri killiistində 20 sahifə-H.L.) nəhəng bir həkayə yazdım" (*kursiv-H.L.*). Cəxoplular kimi görünən bir neçə həkayəsinə "roman" adlandırmışdır, sanki onlar yazmaq istədiyi romanların planları idi ("Hesablı nikah", "Yaşıl meşə

zolağı", "Kommersiya müşavirinin qızı", "Bekarıçılıqdan", "Ninočka", "Üç il"). "Çaxnaşma" adlı həkayə ilk dəfə "Romandan parça" adı ilə çap olunmuşdu ("Peterburqskaya qazeta", 1886, № 33). Çexov kiçik hacmli həkayə yazmayı: daha yaxşı bacardığını etiraf edirdi: "Ümumiyyətlə, böyük şeylər ilə mülqayisədə kiçikləri qat-qat daha yaxşı yazmaq olur - iddia azdır, uğur isə var... Bundan artıq nə lazımdır?!" (M.V. Kiselyova'ya məktub, 14 yanvar 1887). Eyni fikri A.N. Pleşeev'ə yazdığı məktubda tekrar etmişdi (19 yanvar 1888). Çexova xas olan güclü əlçü hissi və konkretlik onu uzunçu olmaq imkanından məhrum edirdi.

Həkayə yaza-yaza yol gedir, üfüqdə gözümüz roman görmür, ora çatmağı arzu edir, lakin çatacağına emin olmadığı gösterirdi: "Kiçik iş üçün oturmağa tələsirəm, lakin, mənənə nəse bir böyük işdən yapişmaq həvəsi yaranır. Ah, bilsəydiniz başımda neccə bir roman süjeti oylaşış! Neccə qəşəng qadınları! Neccə defin morasimləri, neccə toyları Puhum olsaydı! Krima qaçardım, orada serv ağacı altında oturub 1-2 aya roman yazardım. Təsəvvür edin ki, artıq üç səhifəm hazırlıdır! Bumunla belə, düz demirəm: əlimdə pul olsayıdı, elə firlədardım ki, bütün romanlar kelleləmayallaq uçub gedərdi" (Pleşeev'ə məktub, 9 fevral 1888).

Əslində, Çexov şeir və roman xaricində özlərini geniş əhatəli yazar sayırdı: "Bundan əlavə, mənim geniş döyüş meydənum və zengin scçimim var; roman, şeir və çuğulluq xaricində hər şeyi sınaqdan keçirmişəm" (Pleşeev'ə məktub, 14 sentyabr 1889). Çexov əsəri uzatmaq əvəzinə yenisiన yazmağa başlayırdı; onun, sanki, mövzü problemi yox idi. Mövzuda adı, sözler de, arzulayan, amma elindən iş gelmeyən qohremanlar da... Nabokov demişkən, Çexov matnaltı mənəyə mühüm rol verir və mətni uzatmağa ehtiyac duyurmuşdu: "Çexov heç vaxt asl uzun roman yaza bilmezdi - o sprinter idi, stayer deyil" (Vladimir Nabokov, seh. 326).

Əks qüfbədə duran, hadisələri yavaş-yavaş, tələsməden inkişaf etdirən tisluba malik yazarlarla müqayisə üçün böyük roman uстası V. Hugo yaradıcılığından bir misal getirirəm: "Sefiller"in baş qohremanı Jean-Valjean əsər başlayandan xeyli sonra (14 fəsilli birinci kitabdan sonra) meydana çıxır, digər qohreman - Javert isə ilk dəfə xeyli daha sonra görünürlər.

"Çöl" və hacmli yazdan qaçış

Çexov'un avtoqrafik, etnoqrafik yol qeydləri və təbiət təsvirləri ilə dolu iri hacmli "Çöl" əsəri (1888) diqqəti çox çalb etmişdi, onu Çexov'un "böyük ədəbiyyatda" debütü kimi görənlər vərdi. Çexov özü isə bu barədə nagüman idi (*Mənim "Çöl" üm po-*

vestə deyil, çöl ensiklopediyasına bənzəyir" - Suvarin'ə məktub, 3 fevral 1888), əsər üzərində işləyərkən əzab çakdiyini deyirdi. "... İri bir şəyə başlamışam... uzun yazma adətim olmadıqdan, verdilətiyimden artıq bir şey yazmaq qorxusundan ifrata

qapılram. Bütün sahifeler içinde yiğcarn, sanki si-xılmış kimi alır... İndi bele çıxır ki, hələ böyük şeyler yaza bilmirəm" (O.B. Qriqoroviç'ə maktub, 12 yanvar 1888). Hemin günlerde yazdığı digər məktublarda da bənzər sözlər söyləyir, məsələn: "uzun yazmağa vərdiş etmədiyimdan, tez-tez Əshubdan, əhəngdən düşüldüm, yoruluram, fikrimi sona çatdırıram, kifayət qədər ciddi deyiləm... o mənə no-həng, dərinidir və həddindən artıq xüsusi görənlər" (Ya. P. Polonski'ye maktub, 18 yanvar 1888) və ya "hər sahifə komplekt alırm, kiçik hekaya kimi..." (Korolenko'ya maktub, 9 yanvar 1888). O, gah bu əsərinin yaxşı, bənzərsiz bir şey olduğunu deyir, gah da sübhələrə qapılırdı, nisbotan uzun əsər yazmaq cəhdini əməlli-başlı yormuşdu. M.V. Kiseleva'ya məktubunda "stümüklerimin iliyinə qədər yorulmuşam" deyir (3 fevral 1888), A.S. Lazarev-Qruzinskiy'ə məktubunda da bunu təkrar edir: "bişbirçi darəcədə yorulmuşam... bundan daha yaxşı edə bilmirəm..." (4 fevral 1888).

Cəxov ona pəretiş edən şair Aleksey Pleşeev'ə yazdığı məktublarda cəni əsər etrafında bənzər fikirlər söyləyir - "iri şey yazmaq xırda şeyle müqayisədə qat-qat çatındır" (19 yanvar 1888), "mən hələ uzun yazmağa alışmamışam, həm də təmələm; kiçik

ışlat məni ərköytür edib" (23 yanvar 1888), "yorulmuşam, uzun yazmaq vərdişim olmadığından azab çəkdim, gərginliklə yazıram və hiss edirəm ki, xeyli boş şey yazmışam (3 fevral 1888). Bu məktubunda, əstəlik əsərin ortasını, yəni, nisbotan uzun yerini yazmaqdan qorxduğunu, uzatmaq qorxusunu, bu anlaşılmazlığını dile getirir: "Yahmuz başlangıç və sonluqdan ibaret olan kiçik hekayelər adət etdiyiinden, ortanı yazdığını hiss edəndə dərrixaram, sözü çeynəmeye, sözün çürüyüntü çıxarmağa başlayıram". A. Tvardovski (1910-1971), Çexovun əksinə, bir sırə "başlangıçcaz" başlayan və "sonluqsuz" biten hekayedən səhbet açırdı (Basilij Törkin).

İri həcmli əsər, roman yazımaq istəyi Çexov'u tərk etmir, lakin, o, yaza bilmədiyini də dərk edirdi. "Şadam ki, 2-3 il əvvəl Qriqoroviç'ə qulaq asmadım və roman yazmadım!... Yetkinlik lazımdır - bu bir, ikincisi, şəxsi azadlıq hissi zəruridir..." (Suvorin'ə məktub, 7 yanvar 1889). Ərtəsi gün cəmi şaxşə yazdığı məktubda xəyalə dalar: "qış gecələrində povest və romanlar yazımaq yaxşıdır, bunu edəcəm - ağıllananda". 1897-ci ildə "1500 misrada" adlı roman üzərində işləməyə başlamış (bu barədə məktublarında yazmış), 1899-cu ildə bu işden yorulub əl çəkmişdi (7 yanvar 1899, Suvorin'ə məktub).

Təqnidlər və tariflər

Çexov, hekayelerində mütlək münasibəti görlünmədiyinə görə, təqnid edilirdi. Daha sonra bu üsul Çexov'un gücü, istedadı kimi qəbul edildi. Çexov onu təqnid edənlərin fikrine geniş münasibət göstərmir, onların haqlı olmadığını düşündürdü: "Mənə de-yırler ki, manım hekayələrimdə etiraz elementi görünmür, onlarda simpatiya və antipa-tiya yoxdur. Məgər hekayənin başlangıçından sonuna qədər man yalana qarşı qatı etiraz etmirəm-mi? Məgər bu istiqamət deyilmə?" (A.N. Pleşeev'ə məktub, 10 və ya 11 oktyabr 1888). O, mütləq liberal və ya konservator kimi görünmək fikrindən uzaq olduğumu bildirir (A.N. Pleşeev'ə məktub, 4 oktyabr 1888), hər cür adilikdən, xirdalıqlardan yaxır, lakin, hadisəni bütün detalları ilə təsvir etmək istəmədiyini, oxucuya da yer saxladığı deyir: "Siz menim obyektivliyimi xeyir və şəhər etinasızlıq adlanıbmızzı, məni ideal və ideyaların olmamasına görə danlaysınız... Man yazanda tamamilə oxucuya arkayın oluram, düşünürəm ki, hekayədə çatışmayan, eksik qalan subyektiv elementləri o özü elə-və edəcək" (A.S. Suvorin'ə məktubdan, 1 aprel 1890).

Qeyd edim ki, Guy de Maupassant

(Mopassan, 1850-1893) da nikbin yazıçı deyildi və onu da öz qəhrəmanlarına münasibət bildirmədiyi və şəhər, zülümü cazalandırmadığı üçün möhkəm günahlandırırdılar.

Çexov'un Əshubunu qızığın müdafiə edənlər də vardi: "O, insanları heç vaxt bezəmir... Stiliş kim Çexov'a heç kim çata bilməz... Rus dilini, əmən inkişafından damşsaq, Puşkin, Turgenev və Çexov yaratdılar" (A.M. Qorki, "Yarğanda" haqqında məqaləsindən). Qorki'nin fikrincə "həyatın xirdalıqlarının faciesini Anton Çexov qədər heç kim belə aydın və ince anlamırı", "onun istedadının dəhətli gücü məhz onun özündən heç na uydurmamasıdır... O, heç vaxt insanlara bezək vurmur (Novoqorodskiy listok, № 29, 1900; bax - Çexov, cild 6, səh. 434).

Çexov'un böyükliyil qəbul edilir, ancaq onun haqqında tariflərdə belə təqnidlər, iynəsiz keçinilmirdi. 1888-ci ildə Çexov Elmər Akademiyasının Puşkin mükafatına layiq görüldü. Bu töqdimat aşağıdakı sözlerle ifade edilmişdi: "Cənab Çexov'un hekayələri, yüksək ədəbi təqnidin tələblərini tam ödəməsə də, bizim çağdaş belletrist ədəbiyyatımızda görkəmli hadisəni temsil edir".

Ehtiraslı yazı arzusu və üslub

"Eyni şeylər yazmaqdan bezmişəm. Şeytanlardan, müdhiş, vulkan kimi qadınlardan yazmaq isteyirəm, cadugerlərdən,..., amma, heyhat..." (B.M. Səvərova'ya məktub, 4 dekabr 1994); göründüyü kimi, Çexov'da "sədə, son və mon kimi" insanlar məvzusundan kənara çıxmış yanğısı varmış. Çexov "ciddi addum atmaq", iri həcmli bedii əsər-roman yazmaq isteyirdi, "5 povest, 2 roman sənətleri var başımda", "indiyə qədər yazdıqlarım yazmaq istədiklərimlə müqayisədə heç nədir" (Suvorin'a məktub, 27 oktyabr 1888). Amma, yaza bilmədi... Bəzi tənqidçilərin fikrimən Çexov her şəyi soyuq qanı ilə eyni cür yazardı, onlar Çexov'u "ideyasız" sayırdılar (yəqin ki, "böyük" ideyanı, roman yazılımasına səbab olacaq ideyanı nəzərdə tuturlarmış). Onun hekə-

yə və pyeslerində qarşılıqlı sevgi qılığında olmayış olunur, hissələrini bağınlar və həyatın darixdirciliyi təsvir edilir. Çexov "Darixdinci tarix" həkayesində "İmumi, ideyasız" həyatın menasız olduğunu hiss edən professordan bahs edir.

Charles Darwin öz həyat tarixçəsində (avtobiografiya) yazmışdı: "Əsl cədən sevile bilən heç olmazsa bir qəhrəmanı olmayan heç bir romani, zənimcə, birinci sinif saymaq olmaz - əgər bu qəhrəman yaxşı bir qadın olsa, bu daha da gözəldir". Çexov Darwin haqqında "Darvin'i oxuyuram. Nəcə də zengin! Onu dehşəti derecədə sevirem" demişdi (V.V. Bilibin'a məktub, 11 mart 1886). Görən, sevimli Darwin'ın yuxarıda sözlerindən Çexov'un xəbəri vardımı?!

Dram əsərlərində Çexov'un yaradıcı psixologiyası

Çexov dram əsərləri de yazdı. 1827-ci ilde əsası qoyulan Taqauroq teatrı onda böyük maraq yaratmışdı. Yada salmaq isterdim ki, müsəlman şəqinin ilk dramaturqu olan M.F. Axundzadə dram əsərlərini, bəzər şəkildə, 1844-cü ildə Tiflisdə yaradılan rus teatrının təsiri altında yazmışdı.

İri həcmli nəstə avəzini niye pyes olmasın? Pyes teatr vasitesilə daha yaxşı təmənə bilir, teatrda si-naqdan çıxıb ikinci həyat yaşaya bilir. Teatrda əlavə şəhər var və o, müəllifin şəhərləri ilə ʃat-ʃata dilləşməyə də bilir; məsələn, Çexov'a görə rejissorlar onun komediyalarını drama çevirirler. Teatrda hazırlanın tamaşa mətni müəllifi, musiqi müəllifi və quruluşçu rejissorun, rəssamin və albotta, aktyorların birgə eməyi ilə ləzə çıxır, tanınır, məşhurlaşır bilir. Yazar təkbaşına əsər yazar və oxucu onu təkbaşına oxuya bilir. Tamaşalar issə müxtəlif şəhərlər, bazar məmələr vasitesilə meydana çıxır. Məsələn, bestekar balet musiqisi yazar, bu musiqi öz-özüllüyündə mücerred simfonik musiqidir, xorsoqraf-baletmeyster bu musiqini fiziki-harmonik hərəkətlə, rəqslərlə canlandırır - özü bildiyi kimi. İki aynı baletmeyster eyni balet musiqisini çox müxtəlif şəkildə canlandırır. Baletin səhərətlenməsi həlledici dərəcədə baletmeysterin işindən asılıdır. Eyni, eyni bedii əsər əsasında müxtəlif rejissorlar çox fərqli kılınalar çəkirlər.

Yeni Çexov'un məktublarına müraciət edirəm. "Nəcə qəribə bir şey yazacağım" (Suvorin'a məktub, 5 may 1895), "dram sənətinin bütün qaydalarına zidd olan" (21 noyabr 1895) - Çexov bu hələdə də öz "qaydalara zidd" üşühbənə sadıqdır. Bu "qəribə şey" Çexov'un komediya saylığı "Qağayı" idi. "Forte kimi başladım, pianissimo olaraq bitirdim" - dram əsərlərinin bütün qaydalarına zidd olaraq, povest alındı" (A.S. Suvorin'a məktub, 21



A. P. Çexov və Olqa Knipper

noyabr 1895). Bu pyesdə də, digərlərində də obrazlar əvvələ xoş əhvallı və ya xoşbəxt görünür, sonda hər şey korlanır, sonda hamı bedbextdir, heç kim öz istəyinə çata bilmir.

Çexov'un dörd pyesi məşhurlaşdırıldı (*Qağayı*, *Vanya dayı*, *Üç bacı və Albati bağlı*), müxtəlif dillərə

çevrildi, teatrlarda oynanıdı, filmlere məvzu oldu. Dremləri haqqında tanqid tarifdən çox idi: "her şey adıdır", "hərəkət azdır", "dağınğıdır", "artıq meşət təstükləri daxil edir", "fikir aydın deyil", "ictimai məna yoxdur", "mənasız dialoqlar", "intriqasız", "məqsədsiz", "obrazları həvəsəz"... Çexov'u yüksək qiymətləndiren Lev Tolstoy "Üç bacı" üçün "Ham dram? Pyes yerində sayıl", "bir şeyə dayanır", "anıq qədər oxuya bilmədim" demişdi (А.П. Чехов в воспоминаниях современников. Издательство "Художественной литературы", Москва, 1960, См. Там; И. Альтшулер. О Чехове - Из воспоминаний, стр. 595 - 596). Əsərləri tarifleyənlər də vardı, Çexov'un sahığında pyeslər böyük səhnə həyatına bağladılar (MXAT əz üslubunu məhz Çexov'un pyesləri ilə təsdiq etdi ve məşhurlaşdı), Çexov'un pyesləri yeni teatr yaradı: fikri yayıldı, jurnallar ve teatrlar Çexov'u rəhat buraxırdı, pyesini bizi gəndər deysə xahiş edirdilər.

Çexov'un dram əsərləri de, hekayelerində olduğu kimi, həvəsəz, mübarizesiz, güclü obrazlarla doludur. Bəs niyə bu pyesler məşhur oldu? Çexov doğrudan da anenəvi teatr qayda-qanunlarını pozurdu - teatr effektləri və intriqası olmayan, güclü, ideyalı qəhrəmanları olmayan, komiklik, dram və faciənin qarışığı olan pyeslər yazdırdı. Səhnsə sadelik, göstərici effektlərə əvəzinə saxtılıqdan uzaq həyatılıkla dolur. Səhnədə qəhrəmanlar yoxdur, böhran içinde olan, yaşamaq qabiliyyəti zəif passiv insanlar var. Göstərici ayləncə əvəzinə daxili psixoloji vəziyyətin shəngi, hakimliyi mövcuddur. Qəhrəmanlar yoxdur, amma birləşdirici təmumi şəhər, ruh həli var, Çexov lirikasının dərinliyi,

sadeliyim psixoloji dərinliyi var. Çexov'un pyesləri dərinliyin və məzmunu aydın olmayan kəderin poeziyasıdır, bu pyeslərdə arzu və gerçəklilik arasında görülməz sedlər var. Təməsaçular ağlayır, Çexov isə komediya yazdığını israt edirdi.

Çexov'da her şey qisa olduğu kimi, nəşr lirikası da qısamışdır. Kəderli pesimizm və inansızlılığın ustalığıla işlənmiş obrazları təməsaçının frayını ekradı. "Çexov mənə qəhrəmansız pyes yazma planını bildirdi" (1902-ci il); sonra məlum olduğu kimi, bu, sonuncu pyesi - "Albalı bağı" haqqındadır (A.L. Vignevekiy. Kloçki vospominanii, L., 1928, str. 101). Qəhrəmansız bu əsərlərdə qəhrəmanına çevrilən remzler və mühit var, əlməli qağayı (*Qağayı*), gecə tufan (*Vanya dayı*), şəhər yanğısı (*Üç bacı*) var. Bonzer remzlərə hekayelerində de rast gelinir, məsələn, "Telebe" de axşam tonqalı.

Çexov pyesləri de çətinlikle yazdığını deyir, onların uğur qazanacağına şübhə edir, dəfələrlə daha pyes yazmayıcağını bəyan edirdi. "Pyes roman kimi mürakkəbdir" (V.F. Komissarjevskaya'ya məktub, 13 noyabr 1900). Xəstə olduğu son illərdə yenidən hekayəye qayıtmaq istəyirdi, "pyes yaza bilmirəm, məni indi on adı næz cəzb edir (O.L. Knipper'e məktub, 14 sentyabr 1902). Nemiroviç-Dançenko bunun əksini doğru sayırdı: "pyeslərin naməni belletristikanı burax" (Nemiroviç-Dançenko'nun məktubu, 2 aprel 1901). Çexov'dan takidlə yeni pyes yazmağı xahiş edirdilar, o cümlədən, arvadı - məşhur aktrisa O.L. Knipper. Çexov'un dramalarını yüksək qiymətləndirən və sehnaləşdirilməsində böyük rol oynayan Stanislavkiy və Nemiroviç-Dançenko bu dramlardakı lirik "sualtı axınları" görmüş və tutmuşdular.

Çexov'un bədii harmoniyası

Çexov bədii ədəbiyyatın qaydalarına meydan okumuş (məvcud qaydaları pozmuş, yeni qayda yaratmış?!), adiliyi zirveyə qaldırmış, soyuq münasibətlərin, təmidsizliyin və çəresizliyin canauxıcı simfoniyasını yaratmış və bu shəngəl məraq oynamışdır. Yaradıcılığında açıq səylənəsi ideyalara, təmumileşmələrə yer vermişdi (qısa, öteri ifadələri saymasaq). İdeya və idealları yaradıcılığa baxıv sayırdı. Qəhrəmanının xoş hayatı və ideyaları olsa-olsa ancaq gənciliyində olub, indi həyat pisləşib, yeni həyat uğrunda mübarizə edən yoxdur, "məndə vicedənə görə hərəkət etmək kişiliyi çətmir" ("Kəderli tarix"). Çexov heç nə sübut etmir, çox həyati, bər-bəzəksiz mühit yaradır, onun çoxsəslə musiqisində ayrı-ayrı ifaçılar deyil, orkestr eşidilir. Mütəsirləri Çexov'u heç de əllikle alqışlamurdular, onu anlaşılmaz sayanlar az deyildi; Çexov'un əsərləri birdən-birə deyil, addım-addım anlaşıılır və qəbul edilirdi...

Çexov əz "Qağayı" pyesində Trenoqin'in dili

ile sanki öz yəziçi kredosunu yada salır (ümumiyyətə, başını aşağı salıb yazımaqla məşğul olan və səhərəti hiss etməyən Trenoqin, sanki, Çexov'ın əz obrazıdır): "iş köhnə və ya yeni formalarda deyil, insanın heç bir forma ditziləndən yazmasındadır, ona görə yazar ki, bu onun qəlbindən sülzülüb axır" (4-cü səhənə).

Çexov'un əsərlərində lirik əhval, xoş fikir və arzular da görünür (*İt gəzdiyən xanım*, *Gəlin*, *Tələbə*, *Baş bağbanın həkəyasi*, *Yarğanda*, *Qağayı*, ...). Lakin lirik, poetik olan bir anlığa göründür, anı çırpıntınn, arzu və istəyin ardınca düşgünülik, amansız gerçəkliliyin təmidsizliyi gelir, hər kiçik qığlıcundan sonra etrafı qaranlıq bürülüyür. Bir anlığa doğulan təmid qığlıcum gerçəkliliyin məngəsində sıxlıq, can verir. Xoş minor ton və onu bölgə kədərli major - budur Çexov harmoniyasının canı. Çexov realizmi onun obrazlarının deyişməsinə, daxili həyəcəmin canlanmasına, həddini aşmasına, yeni, daha gözəl həyat ümidiinin yaranmasına

imkan vermir. Çexov'un qəhremanları en yaxşı halda "yaxşı da olacaq, pis da olacaq" deye bilir ("Yarğan"-da).

İdeyaları və əsləbu Çexov'u həkayəye doğru aparır. Dildə dəqiq və qənaətçil, təmkinli idi, akvalatı və hissleri qısa zamanda və məhdud məskəndə ifadə edə bilirdi. Çexov çap olunmuş əsərlərini kitab kimi nəşr hazırlayanda adətən onları ixtisar edir, "artıq yerlər"i və "artıq ifadələr"i məntəndə çıxarırdı (bunu başqalarına da, məsələn, Korolenko'ya tövaiye edirdi), onun əlavələri isə, əsasən, cenzurunun kəsib çuxarı-

dığı yerləri metnində bərpa etməkdən ibarət olurdu.

İt gəzdərən xanım və *İomıç* mikro-roman tipli həkayələrdir. "İomıç"da insanların alçalması, cırlaşması, təməzzülü göstərilir. Onun bəzi həkayələri, sənki, siyulmuş roman, O. Pamuk'un bəzi ifrat dərəcədə detallı romanları isə sənki uzadılmış həkaya təsiri bağışlayır, Çexov'da sosiallaşdırma yoxdur və ya çox zəifdir. Mızah həkəyə ustası olan Aziz Nəsim'də (1915-1995) isə tərsinə - məqsəd sosiallaşdırmadır. Aziz Nəsim'in romanları da var, amma onlar sənki bir sujet strafında birləşmiş həkayələr kfüllisidir.

Cəlil Məmmədquluzadə həkəyə yazıçı kimli

Həkəyə üstünlük verən Azerbaycan yazarları arasında (və, əməkmiyyətla, Azerbaycan ədəbiyyatında) Cəlil Məmmədquluzadə (1866-1932) xüsusü yer tutur. Yaradıcılığa həkəyə və sosial həyata aid kiçik məqəslərlə başladı. 1904-də məşhur "Poçt qu-tusu" həkəyosunu yazdı. 1906-ci ildən parlaq illüstrasiyalı milli "Molla Nəsreddin" mizah dərgisini çıxarmağa başladı (1906-1917, Tiflis; 1921, Tebriz; 1922-1931, Bakı) və "Molla Nəsreddin"çi ədəbi məktəbin banisi oldu. Tek vətonunda deyil, bütünlüklə dövriyada özüne yer edən sosial ədalətsizlik, həmçinin cəhillik (sonuncu daha çox vətənde) haqqında bütün yazıları, felyetonları ilə ədəbiyyatda və ictimai həyatda əzəzlenməz yer tutdu. Sözlər qənaət ona xas idi. O, (Çexov kimi) dram əsərləri də yazdı (o cümlədən, "Ölüler", "Dali yığıncağı", "Anamının kitabı", "Kamança").

Lakin C. Məmmədquluzadə öz "Kiçik adamları" ilə, yazı əsləbu ilə Çexov'dan çox fərqlənirdi. O, maarifçi idi, münasibət bildirirdi, sosial bələdləri felyeton və həkəyə (və dram) mövzusuna çevirir, nöqtə və sual işarəsi qoymağı vacib bilir və bacarırdı. Çexov'da nəşri yönündən oçerkçilik və tərəfəvəzlik ısgı, C. Məmmədquluzadə də konkret hadəfləri müşənəalan felyetonçuluqdur. C. Məmmədquluzadə açıq xitab edir: "Sizi deyib galmişəm, ey manım müsəlman qardaşlarım". O, sözlü və yalançı qəlam sahiblərini və vəton-pərəstiyyi də təqnid edir, "bunlar manım qulağıma girmez, mənsəm lazımdır, eməl, eməl!".

Bəs C. Məmmədquluzadə niye roman yazmadı? O, buna qadir idi, "Danabaş kəndinin ehvalatları" povesti və əsərlərindəki polifonik əsləb bunu deyr.



Cəlil Məmmədquluzadə

Sadəcə, o dövrün Azerbaycan yazıçıları üçün Şərqi poeziya qaynağı olmuş, Rus və Avropa ədəbiyyatı dram və həkəyə sahəsində təcrübə qazanmağa kömət etmiş, M.F. Axundzadə'dan, 1850-ci illərdən başlayaraq dram yazmaq əməni şəkli almış, həkəyə yazmaq dövrü başlamış, böyük roman dövrü isə yetişməmişdi.

Yazarın yaradıcı psixologiyası

Özünlü ifadə, probleme münasibət, maarifçilik – yaradıcılığın bu üç tarzı bir tarfdan bir-biri ilə bağlıdır, digər yandan isə biri aparıcı olmaqla digərləri kölgədə qala bilər. Çexov özünlü ifadə zamanı ne əsərin məzmununa uyğun probleme münasibət bildirir, ne de her hansı nəsihətçiliyi yaxın qoyur (estetik həssaslığına baxmayaraq). O, tam içine qapanır, olam ya-

zır, yazığı gəlmədən, hirslenmədən, müsbət qəhrəman yaratmağa çalışmadan – budur onun orijinallığı... Hayat sadədir, bəzək və qəhrəmanlıq əksər hallarda uydurmadır... Əgər yaradıcılıq oyun isə, bu oyunu uzatmaq da olsalar (hozzi uzatmaq), tez bitirmək istəyi de yarana bilər. Şahmatda ehtiraslı blitz oynayanlar uzun partiyalara heves göstirməyə bilərlər, qı-

sa bir vaxtda partiyani bitirib, oradakı heyecanı dədib yeni partiya başlamaq, yəni heyecanı doğru tələsmək məraqlıdır. Diğer yandan isə, yaradıcılıq təqəfin tək qalmaq, təmhləq, xalvətə çəkilmək zəruri olur, bəziləri bu xalvatdan üzə çıxa bilmir və ya geri dönmək istəmirler.

Çexov'a görə həyatlardakı problemlərin birqyməli halli yoxdur, suallar var, suallara fərqli cavablar var, vacib olan bu problemləri qoymaqdır, bu suallara diqqət vermekdir, problemin sədə halli yoxdur. Bu baxımdan Çexov *ayrılık* və ya *dağlıq* (divergent) yaradıcı dilşünco tarzına malikdir - belə demek mümkinlidir (*bırkaşın* və ya *yığılan* dilşünco tarzi isə qarşıda duran problemin tek bir halli olduğunu deyir). Freud'in şəxsiyyət psixologiyası baxımından Çexov öz yaradıcılığında Superego'ya gözədəyon yer ayrılmışdır (xeyir-sər və mənəviyyətə münasibet bildirmirdi).

Çexov özündə konsentrasiya olunan, qapak, etbiyath, sakit və bacıçı, hissələrini nəzarətdə saxlayan, qayğılaş, passiv, sosiallaşmadan qaçan (hətta öz arvadı ilə tez-tez üzə gəlmək istəməyan - *arvadım manım shatəmdə olmasın*), təmkinli, böyük həzzdən, qəhəqəhədən uzaq insan olub. O, hekayə yazarı kimi adı bir fikri qeyri-adı dərəcədə sadə və anlaşılmazdır, rəzinlikdə hekayəyə çevirir. Çexov'u, sanki, *introvert* olmaqla stabilə yaxın şəxsiyyət kimi xarakterizə etmək olar. O, küləkdən konarda, fealiq göstərmədən mübahidə edən, daxili hissələrinə ağısanın yazar idı.

Yaradıcı şəxsiyyətin xarakterik cəhətləri onun yaradıcılığına, əsləbuna təsir edir. Ətraf mühitdə diltə-

pa bilməyen, hər şeydən şikayət edən türk hekayə ustası Sait Faik (1906-1954) Çexov'dan fərqli olaraq qoşgacı və ılışyankar idi.

Introvertler bezen fealiq göstərib ekstrovertler rolunda hərəket edə bilirlər. Çexov sosial mühitdə xoşbəxt ola bilməsə də, feel etiraz edən deyildi, lakin bir dəfə ciddi etiraz etdi. Makam Qorkinin Rusiya İmperator Akademiyasına fəxri üzv seçilməsi çar 2-ci Nikolayın acığına gəlmış, akademiyamı adı ilə Qorki üzvlükdən çıxarılmışdı (1902). Buna etiraz əlaməti olaraq Çexov yazar həmkarı V.Q. Korolenko ilə birlikdə bu Akademiyaya fəxri üzvlükdən imtina etmiş, bu barədə çara türvanlığı məktubda "vicdanum bu hadisə ilə barişmur" deyə etirazını özünləməxsus şəkilde siyasetlə deyil, adalet və vicdanla bağlanmışdı ("onu seçilməsi münasibətə tebrik etmişəm, sonra isə guya çıxarılmasına səs vermişəm"). Çexov'un ədaletsizlik və yalana düşmən olması məktublarında, hemçinin onun haqqında yazılan xatirələrdə çox açıq şəkildə görünür.

Yaradıcılıq prosesi nece baş verir - bu barədə qədim zamanlardan günümüze qədər filosoflar və elm adamları məraqlı fikirlər söyləmişlər. Keşfin neçə edildiyini keşf etdənlər özəlli de aksar hallarda tam və aydın izah edə bilmirlər. Onlar mülayyan məraqlı hipotezərlər irəli sürməkdə kifayatlanmışlar. Keşfin, yaradıcı gücün ilahidən, muzalardan, yəni füvqələr xarici qüvvələrdən gəldiyini söyləmək adət olmuşdur. Yaradıcı şəxsin ifadə tarzi, insanların təcəccibləndirməsi, heyran etməsi ona şöhrət getirir. Çağdaş psixologiya və neyroelm yaradıcı prosesi öyrənməye cəhd edir..

Təvsiyə olunan ədəbiyyat

А.П.Чехов. Собрание сочинений в восьми томах. Издательство «Правда», Москва, 1970.

Полное Собрание Сочинений Антона Павловича Чехова в 30-ти томах (1-15 əvvələr əsərlər, 16-17 – məqalələr, rəsədlər, gündəlik və qeydlər, 19-30-yəndəki məktublar: 4494). Москва: Издательство «Наука», 1983.

Письма Чехова за 1875-1904 годы. wwwanton-chehov.info/pisma-za-1875-1904-goda.html

Chekhov, Anton, Letters of Anton Chekhov to His Family and Friends with Biographical Sketch, translated by Constance Garnett, Macmillan, 1920. <http://www.gutenberg.org/ebooks/6408>

Dear Writer, Dear Actress: The Love Letters of Anton Chekhov And Olga Knipper (translated and edited by Jean Benedetti). Methuen Publishing Ltd, 2007.

Donald Rayfield. Anton Chekhov: A Life. HarperCollins, 1997; New York: Henry Holt, 1998.

Henri Troyat. Tchekhov. Dutton, 1986 (Труайя Анри. Антон Чехов. Изд-во «Эксмо», М., 2004).

Maurice R. Berube. Why I hate Chekhov? The Chronicle of Higher Education, 1 March 2002.

Hans Eysenck. Dimensions of Personality. London, K. Paul Trench Trubner, 1947.

Hans Eysenck. The Biological Basis of Personality. Springfield, Thomas, 1967.

Bryan Walsh. The Upside of Being an Introvert (and Why Extroverts Are Overrated). Time, February 6, 2012.

Susan Cain. Quiet: The Power of Introverts in a World That Can't Stop Talking. Crown Publishers (or Viking/Penguin), 2012.